

# Sənətşünaslıq

## ABSURDDA QEYRİ-SƏLİS ABSURD İkinci məqalə

İvtixar PİRİYEV

Məqalədə Elçinin "Poçt şöbəsində xəyal", "Şeytan əməlləri" absurd pyesləri nümunələrində absurdda qeyri-səlis absurdun mahiyəti təhlil edilir. Göstərilir ki, "Poçt şöbəsində xəyal" əsəri ilə Elçin Azərbaycan ədəbiyyatında absurd cərəyanın elementlərinin cürcətilərini səpdi, yeni təfəkkür dünyasının ciğirinə daxil oldu və Azərbaycan ədəbi mühitində bu cərəyanın banisiniçənən çevrildi. Elçini təkcə absurd yazıçı kimi qəbul etmək yox, onu həm də qeyri-səlis nəzəriyyəçi olaraq dəyərləndirmək doğrudur. Ədib absurd, qeyri-səlis ölçülərlə qeyri-səlis rəngarənglik yaradır. Bir absurd əsərdə üç ayrı-ayrı mövzularla qeyri-yuvarlaq məsafəni qət etmək, yəni üç başqa mövzularla bir konsepsiyyada müxtəlif bucaqlardan boy vermək, sonu olmayan fikir hüdudlarında cərəyan edən həmin konsepsiyanı ucsuz-bucaqsız məsafələrə istiqamətləndirmək, ancaq və ancaq qeyri-səlis nəzəriyyəyə aid olan potensialın göstəricisidir. Bununla da onu demək olar ki, Elçin absurdda qeyri-səlis absurdunu yaradan yazıçıdır. Elçinin absurdda absurd yaratdığı gerçəklilik "Şeytan əməlləri", "Akvariuma xüsusi sıfariş" absurd pyeslərində çox aydın şəkildə görünür.

**Açar sözlər:** absurd dramaturgiya, absurd teatrı, qeyri-səlis məntiq, Elçin teatri, tamaşa

Bünövrəsi 19-cu əsrden boy verən, fransız yazıçısı Alfred Jarri (1873-1907) tərəfindən qoyulan absurd nəzəriyyə 1950-ci ildən başlayaraq öz cərəyan səli ilə bütün Avropanı, sonra daha geniş coğrafiyani cənginə aldı. İnsan düşüncəsində əvvəlki etdi. Təxəyyülü yeni düşüncə ilə formalasdırıban bu cərəyanın düsturları ilə çalışan absurdçuların yaratdığı absurd teatr estetikası, öz fəlsəfi qayəsi ilə o dövr üçün yeni, lakin çətin qavranılan bir formanı təklif edirdisə, eyni zamanda dərindən düşünmə və düşündürmə hikməti ilə dərakədə yeni üfüqlər açırdı. Təəssüflər olsun ki, bu üfüqlərdə Sovet İttifaqı məkanı görünmürdü. Tənqidçi O.Burenina-Petrovanın yazdığını görə, "Absurd - ağıllıların məntiqidir, ona görə də o, Rusiyada hələ ki..." (1) (sosrealizm dövrü nəzərdə tutulur - İ.P.) dərin ağıl sahibləri üçün absurd teatr barədə fikir formalasdırmağa meydan yox idi. Lakin sovet rejiminin günbəgün pas atmaqdə olan çürük ideologiyası ilə tam ziddiyət təşkil edən absurdizm bu məkana da həssaslıqla sızmağa başladı və bu sizıntılar tədricən sovet ədəbiyyatı deyilən bir ədəbi prosesə də öz təsirini göstərdi.

Absurd teatrına marağın artması, bu teatrda müasir səhnə palitrasını zənginləşdirən teatr eksperimentləri

aparmağın daha çox mümkünlüyü ilə şərtlənir. Antonen Artonun "Qəddar teatrı", J.P.Sartrın "Vəziyyətlər teatrı", İvan Qollun "Dramdan yüksək" (sverxdrama), A.Jarinin "Panik teatrı", Oktava Mannoninin "Komik dəlilik teatrı", Patris Pavinin "Semioloji teatrı", E.İonesko və S.Bekketin "Gülünc teatrı" və digərləri illər sonra Rusiyada absurd teatrın təşəkkülü üçün möhkəm estetik baza rolunu oynadı. Qərb tənqidçilərinin qənaətinə görə, A.P.Çexov yaradıcılığı absurd teatrının yaradıcı stimuludur. Amerika yazıçısı və absurd tədqiqatçısı D.Kerol Oytsun yazdığını istinadən, Çexovun "Albalı bağı" və "Üç bacı" pyeslərinin Avropa absurdizminin inkişafına böyük təsiri olmuşdur. Keçən əsrin 80-90-ci illərində D.Xarms, A.Amalrik, Ven-Yerofeev, A.Slapovskiy, L.Petușevskaya, A.Şipenko, A.Jeleznova, N.Sadur, Presnyakov qardaşlarının, Y.Qrişkovtsun pyesləri absurd teatr nümunələridir (2).

Qeyri-səlis məntiq nəzəriyyəsinin yaranma tarixi ilə bir dövrə təsadüf edən Azərbaycanın 60-cılar ədəbi nəşlinin yaradıcılığı yeni nəfəslə gələn nümayəndləri istər-istəməz yaradıcı məkana yeni düşüncə ilə yanashı, avangard nəfəslə yazılb-yaradıldılar. Həmin dövr ədəbi mühitində öz yeni ruhu, yaradıcılıq manerası və üslubu

ilə seçilən, indi yaradıcılığını incələyərək görürsən ki, elə o zamandan etibarən qeyri-səlis məntiqlə düşünən və absurd ədəbi cərəyanının işq selini Azərbaycan ədəbiyyatına çıraq edən, sovet ideologiyasından xilas olmaq üçün çıxış yolları axtaran zəka sahiblərinə məxsus vəzifəni Azərbaycanın görkəmli sənətkarı Elçin Əfəndiyev bir yazıçı kimi tam olaraq oz üzərinə götürmüştür. Yaradıcılığına nəzər salarkən aydın şəkildə görünür ki, Elçinin ilk hekayələrində məhz yeni dönyanın qavranılmasına istiqamətlənən bir pəncərə açılrı və bu əsərlərlə də Elçin açıq şəkildə absurdizmin özünü Azərbaycan ədəbiyyatına gətirmiş oldu, "... bu hekayələrdə absurd teatrından gələn poetika az rol oynamır, lakin təqlid, yamsılama imitasiya səviyyəsinə emir, mütləq mənada "milliləşir" (3). Teatrşunas-alim, professor Aydin Talibzadənin təbirincə desək, "Elçin öz nəsrində elə bil ki, Abşeronun qum teatrını yaradıb: onun prozasının plastikası o qədərdir ki... o qədərdir burada işq-kölgə effekti var ki, ovqatlar, personajlar, siluetlər, görüntüler həməncə anba-an dəyişir, ilgimləşir, birindən digərinə transformasiya olunur".

Hərçənd ki, zamanında ədəbi tənqid bu fikrin üzərindən sükütlə keçmişdir, ancaq mən deyərdim ki, Elçinin "Poçt şöbəsində xəyal" povestində absurdizm özünü çox aydın şəkildə göstərir. Povestin sonradan "Poçt şöbəsində xəyal" pyesinə çevriləməsələ ilə isə, əsər səhnədən canlı olaraq özünü elə ifadə etmişdir ki, cəsarətlə deməyə imkan yaranır ki, biz bu pyesin absurd pyes olduğunu etiraf edək. Absurd teatrın banisi E. Ioneskonun absurd əsərləri içerisinde "Stullar" pyesinə diqqət yetirsek görərik ki, əsərin qəhrəmanları "bir mənənin, bir qanuna uyğunluğun, əxlaqi davranışın yüksək formasının, heç bir başqa sözlə ifadə olunmayacaq ilahiliyin axtarışındadırlar" (4). İlahiliyin axtarışında olan əsərin qəhrəmanlarının - ümidsiz qocalanın uydurduqları xəyallar onların daxili dünyasına nə qədər rahatlıq gətirirsə, "Poçt şöbəsində xəyal" əsərində, əsərin baş qəhrəmanı Ədilənin düşdüyü ümidsizlik dünyasından xilas olması üçün uydurduğu xəyali personajla olan səhnələri də eynən, onun ümidsizlik girdabından xilas olmasına köməklik göstərən ilahiliyin axtarışıdır.

"Poçt şöbəsində xəyal" əsəri üzərində bir qədər geniş dayanaq. Çünkü Elçinin yaradıcılığında xüsusi bir mərhələnin başlanğıcını özündə ehtiva edən bu əsərin İravan Teatrındakı tamaşası, əsərdən irəli gələn müəllif qayəsinin diqtəsi ilə bütövlükdə fərqli konsepsiyada təqdim olunurdu. Yuxarıda qeyd etdiyimiz kimi, əsasən ikinci Dünya müharibəsinin xarabalıqlarından, insanların həyat tərzində yaratdığı pozuntulardan əziyyət çəkən, depressiv vəziyyətdən çıxış yolları axtaran, ümidsizliyə qapılma prosesindən çıxməq üçün hərtərəfdə ümidi və işq gəzən, dövrün diqtə etdiyi məntiqə qarşı çıxan və məntiqin məntiqsizliyini sübut edən, məntiqin kılıdını, məntiqsizlik açarı ilə açan - daha çox sindiran desək - dünyani absurd görən intellekt sahiblərinin yaratdığı absurd teatr cərəyan selinin axını nəticəsində Azərbaycan teatr mühitində Elçinin "Poçt şöbəsində xəyal" (1970) əsəri meydana çıxdı. Hər şeyi düz məntiqlə görməyi tələb edən sovet ictimai-siyasi

quruluşunun diqtəsinə protest olaraq, Elçin, "Poçt şöbəsində xəyal" əsəri ilə Azərbaycan ədəbiyyatında absurd cərəyanın elementlərinin cüccətilərini səpdi, sosrealizmin məntiqi diqtəsini məntiqsizlik məngənəsində sixib əzməklə, yeni təfəkkür dönyasının ciğirinə daxil oldu və geniş yola çıxaraq, tam əminliklə demək olar ki, Azərbaycan ədəbi mühitində bu cərəyanın banisina çevrildi. Yəni Azərbaycan ədəbiyyatında Elçin absurd cərəyanın banisidir. Hətta Elçin yaradıcılığını dərindən incələdikcə görünür ki, Elçini təkcə absurd yazıçı kimi qəbul etmək yox, onu həm də qeyri-səlis nəzəriyyəçi olaraq dəyərləndirmək doğrudur. Çünkü Elçinin yaradıcılıq səviyyəsi absurd cərəyanın fövqünə yüksəlmüşdür. Ədib absurdada, qeyri-səlis ölçülərlə qeyri-səlis rəngarənglik yaradır. Bir absurd əsərdə üç ayrı-ayın mövzularla qeyri-yuvarlaq məsafəni qət etmək, yəni üç başqa mövzularla bir konsepsiyada müxtəlif bucaqlardan boy vermək, sonu olmayan fikir hüdudlarında cərəyan edən həmin konsepsiyani ucsuz-bucaqsız məsafələrə istiqamətləndirmək, ancaq və ancaq qeyri-səlis nəzəriyyəyə aid olan potensialın göstəricisidir. Bununla da onu demək olar ki, Elçin absurdada qeyri-səlis absurd yaradan yazıçıdır. Və bu gün Azərbaycan ədəbiyyatında ən çox absurd pyes yazan müəllif, ən çox absurd əsərləri səhnədə hazırlanın və ən çox da avangard mövqedə dayanan dramaturq məhz Elçindir. Elçinin əsərlərinin avangard səviyyəsini müəyyənləşdirmək üçün müəllifin təkcə absurd təxəyyüle malik idrakının verdiyi məhsullarda deyil, bir başa onun qeyri-səlis məntiq nəzəriyyəsinin geniş fəzəsində cərəyan edən Elçin zəkasında özünə yer tutmuş bir yüksəklikdə bərqərar olan müstəvidə axtarmaq lazımdır.

Geniş mənada Elçin, qeyri-səlis məntiq nəzəriyyəsinin açıldığı meydanın verdiyi imkanlardan bəhrələnən, bu zəngin aləmdə ədəbi prosesə iti idrakla qoşulan, öz coxxətli düşüncələr selinin verdiyi məhsullarla yaradan müəllifdir. Bütün bunları isbat edən tədqiqatlar və təhlillər açıq şəkildə göstərir ki, Elçin öz yaradıcılıq fəlsəfəsi ilə dünyəvilik miqyasına yüksələn yazıçıdır. Onun əsərlərinin mövzu arealı, bədii yükü, idrak və təfəkkür dərinliyi, dolğun fəlsəfi çəkisi, təxəyyül genişliyi dünya ədəbi nümunələri sırasında, rahatça şəkildə və heç bir tərəddüde imkan vermədən, özünə yer tutan əsərlərdir. Elçinin bədii təxəyyüllü, düşüncəsindəki fəlsəfi dərinlik, sənətkarlıq qüdrəti elə bir həddən boylanır ki, o yüksəklik dünya ədəbi mühitində ən mötəbər ədəbi mükafatlarla təltif olunmuş müəlliflərə məxsusdur. Elçin məhz həmin sənətkarların yaratdıqları əsərlərlə yanaşı dayana bilən əsərlər yaradan sənətkardır.

Elçinin yaradıcılıq yolunu izlərkən, yaradıcılığında hər müəllifə nəsib olmayan qeyri-yuvarlaq ölçülər, geniş bədii fəza, yaradıcılıq bazasının bədii fantaziyasından işq səli kimi süzülən coxxətli və çoxşaxəli elastik dinamika öz zəngin ahəngi ilə dolğun şəkildə, əsərlərinin ruhunda sayışmaqdadır. Bütün bunlar yalnız və yalnız dərrakədə özünə yer tutmuş potensial gücün qeyri-adiliyinin göstəricisidir. Elçinin əsərləri milli sərvətimiz olduğu üçün onun dünya miqyasında özünə layiqli yer

tutmasına kütləvi şəkildə çalışılmalıdır. Çünkü bu bir milli məsələdir. Fikrimcə bütün klassiklərimizə, çağdaş ədəbi nümunələrimizə milli mövqedən yanaşmaq bizim ümdə vəzifələrimizdən biridir. Geniş mənada yalnız belə mövqedən yanaşmaqla öz dəyərlərimizi gərək olduğu miqyasla yüksəldə bilərik. Elçinin əsərləri isə heç də Avropa ədəbi cərəyanlarının ana xəttindən kənarda deyildir. 90-cı illərdən başlayaraq "Elçin teatr üçün absurd oyunlar yazırırdı, bu oyunlarda adı olanı qeyri-adıya çevirirdi, fantastik oları isə adiləşdirirdi, gerçəkliyi oyun modelində təqdim edir, oyun içinde məxfiləşdirirdi" (5). Ona görə də hesab edirəm ki, Elçin artıq elə bir həddə çatmışdır ki, görkəmli sənətkarın ədəbi nümunələrinin toplusu bütün yüksək meyarları ilə dünyanın ədəbiyyat və teatr sənətkarlarına layiq görülən ən mötəbər mükafatların üfüqünə yüksəlmışdır.

"Poçt şöbəsində xəyal" əsərinin baş qəhrəmanı Ədilə öz real həyatı ilə irreal həyatı arasındaki anlarda seçim üçün düşündükcə onu xoşbəxt etməyə çalışan ərinə qarşı nə qədər mehribolmaq istəsə də, ruhunun qidası hesab etdiyi, xəyalında canlandırdığı (Kişi) ilə baş-başa qaldığı anların daha çox mənəvi rahatlıq gətirdiyini görür və ondan qaça bilmir. Reallıqla irreallığı qarşı-qarşıya qoymaqla və onların bir-birinə əks mövqeyini göstərməklə, oxucuya və ya tamaşaçıya hər iki qütbü sərhədlərinə nəzər yetirmək üçün imkan yaranan müəllif, irreal aləmdə daha geniş fəzanın, daha çox rənglərin, daha sıx xətlərin olduğunu təsvir edir. Bununla da biz, müəllifin öz təxəyyül dünyasında yer tutan çoxxətılıyin, əlcətəzəsən sonsuzluğun qeyri-səlis məntiq anlayışı ilə işarələdiyini aydınca görə bilirik.

Fiziki anlamda xoşbəxtliyin həqiqətə səsləyən müəmmasını xəyali gerçəkliyin palitrasında daha rəngarəng çalarlarla tapmağın mümkün olduğunu göstərən "Poçt şöbəsində xəyal" əsəri ilə Elçin, idrak etmədə geniş kehkəşan yaradır. Müxtəlif ədəbi priyomlarla oxucunu istənilən səmtə yönəltməyin gerçəkliyi ortada olduğu halda, Elçin öz oxucusunu və tamaşaçısını dram əsərlərinin səhnə təcəssümü ilə elə geniş anlayış nöqtələrinə istiqamətləndirir ki, həmin istiqamətlərdə konkret müstəvi yoxdur. Həmin müstəvidə konkret rəng və səs seli də yoxdur. Bütün bu ünsürlər yalnız hər bir oxucunun və ya tamaşaçının görmə və eşitmə imkanları ilə gerçəkləşir. Elçin oxucusu və tamaşaçısı qarşısında açdığı mənzərədə dərk oluna bilecək müxtəlif çoxluqların sayısan qığılçımıları arasında daima axtarışda olması üçün zəngin çalarlar, dərin fəlsəfi genişlik atmosferi yaradır. Elçinin göstərdiyi səmtlərdə, görünən müstəvilər, uzaq yola çıxmış yolçuya irəliləmək üçün işq salan, bir-birini əvəzləyən keçidlər funksiyasını yerinə yetirir. Ədibin istiqamətləndirdiyi yoluñ bitməz-tükənməz sonsuzluğu, onun əsərlərində, o cümlədən də haqqında təhlil apardığımız "Poçt şöbəsində xəyal" pyesində özünü kifayət qədər aydın şəkildə sübut edir. Müəllifin yaradıcılığında geniş yer tutan, bir növ onun yaradıcılıq xüsusiyyətlərinə xas olan xəyal, yuxu, dəlilikdə dərin düşüncə, dərkətmədə orijinallıq, psixoloji sarsıntılıqda ruhsal və mənəvi rahatlıq anlayışları ilə, konkret ölçülərə adekvat olmayan rəngarənglik, çoxxətılık sistemini

sərgileyir. Məntiq və səlislik kriteriyası ilə, məntiqə qeyri-məntiqi baxış və qeyri-səlislik funksiyalarını qarşılaşdırır, onların ədəbi sferada çertyojunu çizir, əsrarəngiz tablosunu yaradır, məntiq və səlisliklə, absurd və qeyri-səlislik anlayışlarının forqını aydınlaşdır, ikincilərin çoxxətılıyi, geniş arenası və çevik dinamikası xəritəsində monumental əsərlər ərsəyə getirir və ikincilərin səmərəsini göstərir.

"Poçt şöbəsində xəyal" tamaşasının rəssam işi haqqında xüsusi olaraq fikir söylemək gərəkdir. Çünkü quruluşçu rəssam Nabat Səmədovanın tərtibati mahiyyət etibarı ilə absurd cərəyanın özünü ifadə edir. Yəni dekorların özləri belə, absurddur. Bu mənada uğurludur. Bu tərtibatın uğurunu təsdiqləmək üçün yalnız bir cəhətə nəzər salmaq kifayət edər. Rəssam həqiqətlə xəyallar dünyasının obrazını tam kamiliyyi ilə göstərmək üçün, yerdəki dekorların fəzada əksini canlandırmaqla, əlcətəzəsən ilgimi yarada bilir. Arxası salona tərəf qurulan dekorlar, fikir etibarı ilə, salonda oturan hər bir tamaşaçını hadisələrin iştirakçısına çevirir. Absurd aləmdə absurd vəziyyətə salınan tamaşaçılann özlərini də səhnədə gedən oyun içinde salonda oyunculara çevrilən personajlar kimi strixləyir. Tərtibatın bu cür qeyri-adılıyi, bir tərəfdən də absurd təsiri yaradan müəmmalılığı rəssamin maraqlı tapıntısı kimi yenidir, tamaşanın məzmununa və ruhuna, eləcə də qayəsinə uyğundur və son dərəcə qənaətbəxşdir. Bu bədii tərtibat, müəllifin və rejissorun fikirlərinin açılmasına təkan verən, onların qayəsi ilə tam uyğunluq yaradan konseptual gerçəklilikdir. Hətta musiqi də, seçmə olsa belə, rejissorun ideyalarının açılmasına düzgün xidmət edir.

Qənaətimə görə, bir növ, mövzu etibarı ilə sənətkarın "Poçt şöbəsində xəyal" əsərinin tale əkizi təsiri bağışlayan "Qatil" psixoloji dramı da absurd əsər hesab olunmalıdır. Cəmiyyət, öyrədənlərin ciyinləri üzərində bərqrardırsa, tale oyunu ilə həyat reallığı arasında çıxılmaz vəziyyətə düşən, psixoloji sarsıntılardan xilas olmaq istəyən əsərin baş qəhrəmanın - Qadının - öyrədənin (müəllime) ümidsizliyə qapılması, hətta qatilə çevriləməsi absurddur. Fikrimcə geniş incələmə apararkən Elçinin pyeslərinin əsas çoxluğunun absurd əsərlər olduğu ortaya çıxır.

Azərbaycan teatrşunaslığının ən sanballı alımlarından olan, Elçinin yaradıcılığının ən geniş tədqiqatçısı, sənətşunaslıq doktoru, professor Məryəm xanım Əlizadə 22.05.2019 "525-ci qəzet" də çap etdirdiyi "Zamanın absurdu və yaxud absurd zamanı" adlı I məqaləsində Elçin dramaturgiyasının dərin təhlillərini aparmış, sənətkarın "Ah, Paris, Paris" (1992), "Mən sənin dayınam" (1992) komediyalarını əsaslı şəkildə təftiş etmiş və tutarlı elmi nəticə ortaya qoymuşdur. Hörmətli alim elmi əsaslarla sübut edərək haqlı olaraq həmin komediyalan absurd əsərlər adlandırılmışdır. Alim 27.05.2019-cu il tarixində, eyni qəzetdə çap etdirdiyi eyni adlı II məqaləsində bir qədər də geniş arealı əhatə etmiş, Elçinin "Dəlihanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim" (1996), "Mənim ərim dəlidir" (1998), "Bolbolustan şahzadəsi, yaxud yaşasın imperator

böyük Şir III Otibi Molimi Delembor Tır-tır" (2000), "Şekspir" (2006), "Taun yaşayır" (2000), "Cəhənnəm sakinləri" (2007), "Teleskop" (2010), "Şeytan əməlləri" (2018) pyesləri barədə də eyni qənaətə gəlmışdır. Hətta həmin əsərləri "eyni bir silsilə zəncirinin müxtəlif həlqələridir" - deyə, dəyərləndirərək, fikirlərini konkretlaşdırılmışdır. Məryəm xanımın bu elmi qənaətini təqdir edir və əlavə olaraq bildirmək istəyirəm ki, hətta, yuxarıda da dediyim kimi, Elçin absurdada absurd yaradan müəllifidir. Elçinin pyesləri "yeni bədii-estetik paradigmadır. Bu paradigmada absurd facie ilə, komediya dramla, tragikomediya siyasi pamphletlə qonşulaşır, magik realizm satira ilə, surrealizm kinayə ilə, bədii şışırtma eksklüziv reportajla qarışır... teatr qarşısında geniş hüdudlar açır, rejissor fantaziyası üçün sahnədə müxtəlif variasiyalar qurmaq imkanı yaradır"

(5). Elçinin absurdada absurd yaratdığı gerçeklik "Şeytan əməlləri" absurd pyesində çox aydın şəkildə görünür. Üç fərqli mövzuların bir konsepsiyaya istiqamətləndirilməsi və hər üç pyesin rabitəsiz bağlılığı, bir-birinə zidd hadisələrin bir-birini izləyən dinamikası absurd oyun içinde bir başqa absurd oyunun yaradılmasına gətirib çıxarır və bu da absurdada absurd fəlsəfəsinin göstəricisidir. Elçinin əsərlərində cəmləşən və bir-birinin içində üzvi şəkildə keçən müxtəlif cərəyanlar səli, qeyri-səlis mənətiq nəzəriyyəsinin qeyri-yuvarlaq sonsuzluğuna bənzəyən bir əsrarəngizlikdir. Bu da, mənəni puç edən, mənasızlıqda məna axtaran bir qanuna uyğunluğun təcəssümüdür.

Bütün bunlar onu deməyə əsas verir ki, Elçin absurdada absurdu məhz qeyri-səlis mənətiq nəzəriyyəsinin düsturları ilə yaradır. Ona görə də, absurdada absurd yaradan Elçin, əsasən qeyri-səlis mənətiq nəzəriyyəsi ilə yaradan müəllifidir, demək, doğru hesab olunmalıdır.

Bütün bu əsaslarla və yuxarıda qeyd etdiyimiz, Elçinin ilk hekayələrində açdığı pəncərədən görünən mənzərədə bizə sübut etdiyi kimi, onun yaradıcılığının ilk başlanğıcından bu günə qədərki yaratdıqları məhz absurd nəzəriyyənin, eləcə də bu nəzəriyyəyə adekvat olan qeyri-səlis mənətiq nəzəriyyəsinin cərəyan səli ilə yüksəlmişdir fikri ilə, tam əminlik yaranır ki, "Şeytan əməlləri" absurd əsərində Elçinin bizi absurdun absurdu ilə qarşılaşdırıldığı fakt, onun qeyri-səlis mənətiq nəzəriyyəsinin şifrələrində mükəmməl şəkildə istifadə etdiyini təsdiqləyək. Bir əsərdə üç ayrı-ayrı hadisenin, başqa-başqa mövzuların bir konsepsiyada rabitəsiz cərəyanını biz yalnız Elçin yaradıcılığında müşahidə edə bilirik. Bu fikir, Elçinin düşüncəsində daima özünə yer tutmuş şəkildə həmişə öz dinamikası ilə hərəkətdə olmuşdur və ara-sıra bizlərə də tövsiyə olunurdu. Bu barədə bir qədər əhatəli söhbət açmaq istəyirəm. Elçin müəllimlə növbəti görüşlərimizdən birində, sənətkardan, belə bir fənd barədə bir daha, yenə də bir tövsiyə etdim. Tövsiyəyə əsasən üç ayrı-ayrı mədəniyyətlərin nümayəndələrinin, ədəbi nümunələri yaradan müəlliflərin əsərlərindən ibarət bir tamaşa hazırlamalı olduq. Elçin təxəyyülündə yer tutan qeyri-səlis anlayışdan doğan bu təklif ilə biz, İrəvan Teatrında

2016-ci ildə Elçinin "O da aşiq olub yaza dünyada" adlı pyesinin işığında "O da aşiq ola..." adlı bir layihə hazırladıq. Layihədə, dediyimiz kimi üç başqa mədəniyyətlərin görkəmli nümayəndələrinin fərqli mövzulardan ibarət əsərlərini bir konsepsiyada cəmləşdirdik. A.P.Çexovun "Elçilik", Elçinin "O da aşiq olub yaza dünyada" və B.İoseleviçin "Yelləncəkdə iki nəfər" adlı əsərlərinin üçünü bir yerdə, ayrı-ayrı mövzulardan ibarət olsalar belə, bir konsepsiyada - insan meyarına fəlsəfi baxış kontekstində bütöv bir tamaşa şəklində hazırladıq. Elçin müəllimin tövsiyəsi və təklifi ilə hazırlanan bu orijinal tamaşa son dərəcə maraqla qarşılandı və öz novatorluğu ilə diqqəti cəlb etdi.

"Yaradıcılıq vasitəsi kimi absurd iki tərəfi iti olan kəsici silahdır. Mən bu silahla çoxdan tanışam - Dostoyevski, Qoqol, İonesko, Vatsetis, Xarms. Bu dəfə də yeni təcrübə ilə "absurd dənizində" üzmək üsulumu nümayiş etdirmək istədim" (11) - deyən teatr və kino rejissoru, dramaturq, ssenarist Sergey Yurski də 2010-cu ildə belə bir metoda əl atmışdı. Rusyanın Mossovet Teatrında özünün rejissorluğu ilə "Absurd axşamı № 3. Polonez" adlı eksperimental absurd tamaşa - realist fantasmaqoriya hazırlamışdı. "Versal", "Gəzinti", "Paltoda üç nəfər", "Polonez" - dörd müxtəlif süjetli kiçik səhne oyununu özünəxəs teatral dil və forması olan absurd tamaşada bir xətt ətrafında birləşdirən (pyeslərin müəllifi və baş rolin ifaçısı da Yurski özü id - İ.P.) rejissor bu yeniliyində aktyorlardan qeyri-ənənəvi texnoloji və psixoloji yanaşma, tamaşaçılarından isə düşünmək, anlamaq və səhnədə baş verən hadisələrin iştirakçısına çevriləməyi tələb edirdi. Əsərlərin hər birini səhnənin bir küncündə yerləşdirilmişdi. Eyni zamanda bir-biri ilə rabitəsi olmayan hər dörd əsərdəki hadisələr, bir xətt ətrafında tamaşa boyu cərəyan edirdi.

Əlbəttə ki, bu yanaşma səhnədə çox qeyri-adi görünürdü. Bizim layihədə isə tamam başqa mənzərə canlanırdı. Fərqli müəlliflər, fərqli mədəniyyətlər, lakin İNSAN meyarında cəmləşən bir hikmət və bu hikmətin sərhədsiz sonsuzluqda bütövləşmə təessüratı, istər milli ənənələr, istər milli mənəvi dəyərlər, hətta fərqli milli musiqi alətlərində eyni zamanda səslənən melodiyalann ahəngdarlığı və sair, bütün bunlar rabitəsiz şəkildə mənəni mənasızlaşdırırsa da, qəribə, zəngin, rəngarəng bir əhval yaradırdı. Sanki göz öündə neyinsə düz olduğunu, ancaq həm də düzün tərs mütənasibliyini ifadə edən bir mənzərə canlanırdı. Bir-birinə yad düşüncələrin və mentalitetlərin hər biri, öz özünə-məxsusluğunu ilə göz oxşayan, könül açan al-əlvən bütövlük yaradırdı. Sanki tamaşaçı fərqli cərəyanlar selinin axınına tamaşa edirdi. Həm tamaşadakı hadisələrin absurd qarışılığı, həm də tamaşaçının düşdüyü anlaşılmaz vəziyyət, bütövlükdə absurd içində bir başqa absurdu da yaradırdı. Məhz Elçin təfəkküründə bəhrələnən teatrımız o günə qədər heç bir teatrın yaratmadığı absurd bir səhnə əsərini Azərbaycan teatr sənəti məkanında ərsəyə getirdi.

Sənətkarın birbaşa bir pərdəli absurd pyeslər kimi qələmə aldığı "Mehmanxana nömrəsində görüş" (1990), "Hövsan soğanı" (1990), "Qisas" (1992), "Su" (1992)

və üç pərdəli "Şeytan əməlləri" (2018) pyesləri arasında yalnız sonuncusu - "Şeytan əməlləri" əsəri öz səhnə həyatına qovuşa bilmışdır. Əsər S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində, Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdanın quruluşunda hazırlanmışdır. Premyerası 13 aprel 2019-cu ildə oynanılan tamaşa mən, həmin vaxt Bakıda olmadığım üçün baxa bilmədim. Deməliyəm ki, oxuduğum əsərdən aldığım həzz, əsərdəki absurd içində doğan absurdun səhnədə rejissor həllinin canlandırılmasını görmək hissi məni səbirsizləndirirdi. Nəhayət tamaşanın ikinci premyerasına 12 may 2019-cu il tarixde baxa bildim. Hərçənd ki, tamaşa haqqında resenziya yazmaq qərarında idim, lakin oxuduğum əsərdən aldığım təessürat tamaşada məni heyrləndirməli olduğunu gözlədiyim halda, heyrləndirə bilmədi. Əsərdəki plastika, elastik dinamika tamaşada cod əşya kimi görünürdü. Əsər, nə qədər səliqə ilə hazırlanmış olsa belə, tamaşada özünü tapa bilməmişdi. Ona görə resenziya yazmaq işini ertələməli oldum. Tamaşa təkrar baxdıqdan sonra bu məsələyə qərar verəcəyimi düşündüm. Lakin artıq teatrarda yay mövsumünün başlanması ilə əlaqədar olaraq, tamaşa təkrar baxa bilmədim. Tamaşadan aldığım təessürat, məni razi salan və salmayan cəhətləri ilə önmədə öz mənzərəsini yaratmışdı.

Öncə onu deməliyəm ki, absurd tamaşanın dərhal qəbul olunması və ya ədəbi materialla uyğun olub-olmaması ilk baxışdan sezilə bilmir. Bu tamaşada da məhz belə bir reallıq var idi. Ancaq əsər və tamaşa tandemində diqqət yetirdikdə baxırsan ki, müəllif fəlsəfəsi ilə rejissor konsepsiyası arasında uçurum vardır. Əsərin ideya-məzmun mahiyyəti tamaşada açılmamış şəkildə qalır. Elə cür əhval yaranır ki, sanki, sadəcə bir neçə aktyorun söylədiyi hekayəni dinləyirsən və salonla səhnə arasındaki məsafənin uçurumunda qalırsan. Doğrudur, bu vəziyyətin özü də absurd ifadə edir, lakin rejissorun bir absurd tamaşa yaratmağa çalışdığı görünüşə də, tamaşada absurdizmdən əsər-əlamət görünmürdü. Sadəcə aktyorlar müəllif mətnini peşəkarcasına, vəziyyətə uyğun olaraq söyləyir, hər biri öz bacarığına görə mükəmməl aktyor oyunları ilə ənənəvi şəkildə səhnədə performans göstərir və bununla da işlərini bitmiş hesab edirdilər. Nəhayətde önmüzə səliqəli bir tamaşa çıxarılsa da, hətta, keçidlər üçün istifadə edilən, üzərində müxtəlif anlarda əhvalatın bəzi parçaları yazılan, səhnədə qurulmuş ekran vasitəsi - rejissor öz yeniliyi kimi hesab etdiyi bu üsul, onu absurd janrı tamaşa hazırlaya bilməmək bələsindən qurtarmırdı. Mən K.Şahmərdanın Akademik Milli Dram Teatrının səhnəsində hazırladığı Elçin müəllimin "Teleskop" tamaşasına baxmışam və geniş bir resenziya da yazmışam. Orada mənzərə başqa idi. Doğrudur, o tamaşada da razılışdığım və razılışmadığım məqamlar var idi, lakin absurd içində absurd yaradan müəllifin absurdun absurdu kimi təsir bağışlayan "Şeytan əməlləri" pyesinin yükü qarşısında rejissor fantaziyası, sanki əsərin işq səli qarşısında gözləri qamaşıq kimi görünürdü. Səhnədən asılmış

ekran vasitəsi ilə, hətta iştirakçıların adlarının yazılımasına qədər yararlanan, bununla da özünü, bir çox məsələlərin həllini tapmış hesab edən rejissor, diqqəti əsas mahiyyətdən, üç ayrı mövzunu özündə cəmləşdirən, lakin üçbucağın cinahlarının, istiqamətlərinin çəşqin səmtlərində bir-birinə qovuşmaq üçün can atan ilgimlərin anlaşılmaz bağlılığını tutmaqdən, yaxalamaqdan yayındırı, tamaşada görmək istədiyimiz bize gərək olan müəmmalardan, cəfəng ilgim arxasında gizlənmiş aysberqin meh axınında dərhal görünə biləcək vahiməsindən çəkinirmiş kimi güməşmiş təsiri bağışlayırdı. Tamaşada məni məmənun edən bir tək, aktyorların mükəmməl oyunları idı ki, bu barədə ağız dolusu danışmaq mümkünür.

Aktyor oyunundan söz açarkən, burada daha bir ince məqama da diqqət çəkmək yerinə düşər. Aktyorların taleyini absurd adlandıran A.Kamyunun fikrincə, "...aktyorlar yaratdıqları rollarda, rollar isə aktyor talelərində yaşayırlar; aktyorlar yolculara bənzəyir: onların yolu - zaman, amalları - insan qələbləridir" (10). Kamyudan fərqli olaraq Elçinin bütün tamaşalarında aktyor ifaları oyun improvisizələrinə köklənir. Bunun teatral səbəbi, Elçinin aktyorlara obrazın özünü deyil, "...obrazın kodunu, şifrəsini təqdim etməsidir. Hər bir aktyor Elçin dramaturgiyasında oynadığı rolü öz improvisisının gücünə söykənərək yaradır" (6).

Belə improvisizələrin daha dinamik olduğu yeni tamaşa C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında oynanılan Elçinin "Akvariuma xüsusi sifariş" əsəri oldu. Tamaşanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, əsas rollarda İftixar Piriyev, Tünzalə Əliyeva, aktyorlar Anar Buludov, Bəhruz Hikmətəoglu, Müdver Nemətova, Natiq Həziyev çıxış edirlər. Bəzən adama elə gəlir ki, bu dünyaya xüsusi sifarişlə gelib. Əlbəttə hər kəsin bir missiyası var. Lakin bu missiyani özündə duymaq və icra etmək müşkülə çevrilir. Çünkü biz zaman müstəvisində çarəsizləşirik. Bütün bunlara baxmayaraq biz nə isə etməliyik. Biz yox olduğumuz zaman var olacağımızdan xəbərsiz idik, amma var olduğumuz zaman nə vaxtsa "yox" olduğumuzu anlayırıq. Hətta deyirlər ki, biz bu dünyaya gələrkən mələklər qulağımıza nəsə piçildiyir. Əfsus ki, biz doğularkən o piçiltilan unuduruz. Bu mənada biz həyatın mənasını dərk etməyə çalışmalıyıq. Hər şey nisbidir. Nə axtarıraq? Həqiqət? Həqiqət necə olur? Kimə, naya bənzəyir? Cavab tapmaq çətindir. Qeyri səlis məntiq nəzəriyyəsi ilə absurd janrında hazırlanan bu məstik hadisədə həqiqət güdüllür.

Elçinin əsərlərini incələdikcə, həssaslıqla görünen bir xətt diqqəti olduqca duyğusal şəkildə özünə çəkir. Əsərdən-əsərə yeni mərhələyə yüksələn, yeni müstəviyə daxil olan müəllif təfəkkürü, hər əsərdə, növbəti əsərin himinə bir zəncir halqası salır. Hiss olunur ki, müəllifin ideyaları konkret bir ölçü çərçivəsində məhdudlaşa bilmir. Bu vəziyyət onun əsərlərində hərəkətdə olan bir neçə cərəyan selinin birinin içindən keçən ilgimində özünü anlaşıqlı şəkildə göstərir.

Sanki Elçinin modernizmə qədəm qoymuşunu hesab etdiyimiz halda, onun postmodernizmdə və hətta postpostmodernizme cərəyan etdiyini görürük. "Bu dinamikanı, mütəhərrikliyi təmin edən nəsnə isə Elçinin öz pyesləri üçün seçdiyi absurd formatıdır" (6). Absurdla bağlı isə, Elçin belə düşünür, yuxarıda da qeyd etdiyimiz kimi, absurdun özündə absurd yaratmaq, "çinin içində nüfuz etmək". Absurd üçün isə "...səciyyəvi cəhət teklif olunan vəziyyətdə oynanılan oyunun cəfəngiliyi və bu cəfəngliklə dramaturqun zarafatıdır, bu cəfəngliklə onun etdiyi ağlaşımaz tryuklardır" (7).

Bu, yenidir və həm də müəllif idrakının ölçülərə sağlamayan təfəkkürünün yeni ruhla sıçrayışıdır. Belə məzmunda sıçrayış isə, Lütfi Zadəyə görə qeyri-səlis məntiq nəzəriyyəsindən doğan amildir. Konkret ölçülərin yuvarlaq olmayan sərhədsizliyi, konkret rənglərin içindeki əsrarəngizlik və sair, qeyri-səlis cərəyan selinin axınıdır. Elçinin düşüncəsində yer tutan belə ölçüsüz dinamika, onun, yuxarıda haqqında söhbət açdığımız 2018-ci ildə qələmə aldığı "Şeytan əməlləri" üç pərdəli absurd pyesində absurdun absurdunu yaratmasına getirib çıxardı. Bu əsərdə janra yanaşma yenidir. Dediyimiz kimi, üç ayı-ayı mövzu ilə bir pyesdə bir-birinə zidd hadisələrlə bir konsepsiya yaratmaq - deyək ki, insan psixologiyasında yer tutan ikişəmə və ya özünü hər hansı bir örtük arxasında gizlətmə, qeyri-adiliyin qeyri-müəyyənliyini və ya, insan meyarının ölçüsüz dəyərlərdə keşfinə çalışma və ya insan fəlsəfi yükünün heçlikdə mənalandırılması..., "...bütün insanları birləşdirən sosial, psixoloji, kültürel və duygusal amillərin bir araya gətirilməsi", bütün bunları

ifadə edə bilmək üçün dramaturqun önündə elə bir səddi keçmək tələbi durur ki, bu tələb yalnız qeyri-dəqiqlik, qeyri-səlislik və ya qeyri-məntiqi şərh anlayışları ilə ərsəyə gələ bilir.

Əminliklə deyə bilərik ki, Elçini Azərbaycan ədəbiyatının "qeyri-səlis - absurd yazıçı" (İ.P.)sı hesab etmək doğrudur; çünkü "Elçin öz absurd pyeslərində həmişə oxucusu-tamaşaçısı üçün qaranlıq tunelin sonunda bir işıq yandırmağa çalışır. Lakin elə məqamlar olur ki, heç müəllifin özü də bu işığın yandığına inanmır və başlayır öz içində bu işığa xisin-xisin gülməyə..." (5) - yəni Elçin mənanın mənasızlığı içinde cərəyan edən mənanı və rənglərin, ölçülərin hüdudsuzluğunda sonsuzluğa qədər yüksələn əsrarəngiz mənzərəni, bir növ qroteskvari ovqatla müxtəliflik kəsişmələrində saysız nöqtələrlə rövnəqləndirir.

Görkəmli sənətkarın yaradıcılığının əsas qayəsi, intellektinin enerjisi, bütövlükdə yaradıcılığının məzgi və mənasi bənzərsizlik fəlsəfəsinə söykənərək yaratmaqdan ibarətdir. Belə bir qənaətə gəlirik ki, insan yaranışından üzü bəri bəşər tarixində, ədəbiyyat və sənət arealında böyük maraq doğuran, bəzən kəskin təqidlə qarşılanan, bəzən də təqdir və təbliğ olunan absurd teatrı öz bənzərsizlik qayəsinə, fərdi xüsusiyyətlərinə görə, İonesko demişkən, "...həmişə var olacaq, absurdun bitib-tükənməyən formaları öz varlığını qoruyacaq. Bəlkə də sabah, ya da o biri gün bu sırrın üzərindəki örtük qalxacaq". Bənzərsizlik isə qeyri-səlis məntiq nəzəriyyəsinin bazasından qidalanan müəlliflərə nəsib olan sərvətdir.

## ƏDƏBİYYAT

1. мБуренина-Петрова О. Д. Абсурд и вокруг. М., 2004.
2. <https://thequestion.ru/questions/122970/chto-takoet-teatr-absurda-chto-tam-takogo-absurdnogo>.
3. Vaqif Yusifli. "Absurd, absurd, absurd... Elçin - zaman səddini aşmış sənətkar". Bakı, 2004, s.69.
4. Ионеско Э. Есть ли будущее у театра абсурда? / Ионеско Э. // Выступление на коллоквиуме "Конец абсурда?" / Театр абсурда. Сб. статей и публикаций. СПб., 2005, с.192.
5. M.Əlizadə. Elçinin teatr planeti. "525-ci qəzet", 7.05.2018.
6. M.Əlizadə. Qanadlarını yanına salma. "525-ci qəzet", 22.05.2017.
7. M.Əlizadə. Zamanın absurdu və ya absurd zamanı. 1-ci məqalə. "525-ci qəzet", 22.05.2019.
8. M.Əlizadə. Zamanın absurdu və ya absurd zamanı. 2-ci məqalə. "525-ci qəzet", 27.05.2019.
9. Мартин Эсприн. Театр абсурда. М., 2010.
10. Кушкин Е.П. Альбер Камю. Л., 1982, с. 25.
11. "Сергей Юрский: Тайна театра живет случайностями!". Екатерина Васенина. "Театрал", 1.12.2010.

## Нечеткий абсурд в абсурде

На примерах пьес абсурда Народного писателя Эльчина "Чудеса в почтовом отделении", "Игры дьявола" в статье анализируется сущность нечеткого абсурда. Показано, что своим произведением "Чудеса в почтовом отделении" Эльчин поселял в азербайджанской литературе ростки элементов абсурдистского течения, вступил на тропу нового мирового мышления и стал основоположником этого течения в азербайджанской литературной среде. Было бы правильным воспринимать Эльчина не только как писателя, драматурга - абсурдиста, но и оценивать его как теоретика нечеткости. Литератор создает в абсурде нечеткое многообразие с нечеткими измерениями. Преодолеть в абсурдной работе неокругленное расстояние с тремя отдельными темами, то есть взглянуть на концепцию с трех разных сторон с тремя разными темами, объединенными общей концепцией, направить эту концепцию

на бесконечные расстояния, которая течет внутри бесконечной мысли, это и является показателем потенциала принадлежащей только и только нечеткой теории. Таким образом можно сказать, что Эльчин писатель, создавший в абсурде нечеткий абсурд. Реальность, которую он создал в абсурде, очень отчетливо видна в пьесе абсурда "Игры дьявола", "Спецзаказ на аквариум".

**Ключевые слова:** абсурдизм, театр абсурда, литературные течения, нечеткая логика, театр Эльчина.

### Fuzzy absurdity in the absurd

*The article investigates the essence of the fuzzy absurdity in the samples of Elchin's absurd plays "Dream in the Post Office", "Satan's Deeds". It is shown that Elchin with his work "Dream in the post office" sowed the elements of the absurd current in Azerbaijani literature, entered the path of a new world of thinking and became the founder of this trend in the Azerbaijani literary environment. It is true not only to regard Elchin as an absurd writer, but also to appreciate him as a fuzzy theorist. The writer creates a fuzzy variety with fuzzy dimensions in the absurd. To cover a non-circular distance with three separate themes in an absurd work, i.e. to cover with three other subjects in the same concept from different angles, to direct that concept, which flows in endless horizons, to infinite distances, is a sign of the potential which belongs only to fuzzy theory. So, it can be said that Elchin is a writer who creates fuzzy absurdity in the absurd. The reality created by Elchin in the absurd is very clear in his absurd play "Satan's Deeds", "Spesial order for the aquarium".*

**Key words:** absurdism, theater of the absurd, literary currents, fuzzy logic, Elchin theater